

## BMJ Best Practice-ə başlayarkən

BMJ Best Practice etibarlı klinik qərara dəstək üçün məlumatları dərhal təmin edir. Bu təlimat saytdan maksimal faydalanmaq üçün sizi ehtiyacınız olan məlumatlarla təmin edəcək.



### Necə daxil olmalı?

Başlamaq asandır, sadəcə aşağıdakı addımları izləyin.




**1.** Qeydiyyatdan keçmək üçün [cds.bmj.com](https://cds.bmj.com) saytına daxil olun və "Qeydiyyat" seçin. Qeydiyyatdan keçmişsinizsə "Giriş" klikləyin və giriş məlumatlarınızı daxil edin. Qeydiyyatdan keçdikdən sonra hər dəfə BMJ Best Practice-ə daxil olmaq istədikdə bu səhifəni görə bilərsiniz: bunun üçün onu əlfəcinlərə əlavə edin.



**2.** Əgər "Qeydiyyat" seçmişsinizsə, e-poçt ünvanınızı daxil etmək üçün göstərilən səhifəyə aparılacaqsınız. Bundan sonra "Qeydiyyat" klikləyin.



**3.** E-poçt ünvanınızı daxil etdikdən sonra qısa qeydiyyat formasına aparılacaqsınız. Xahiş edirik, bu formanı doldurun və sizə məktub vasitəsilə göndərilmiş giriş kodunu sonuncu pəncərəyə daxil edin və "Qeydiyyat" klikləyin.



**4.** Qeydiyyatdan keçdikdən və ya daxil olduqdan sonra siz öz BMJ səhifənizə aparılacaqsınız. BMJ Best Practice saytına daxil olmaq üçün "Klinik qərar dəstəyi" klikləyin.

[cds.bmj.com](https://cds.bmj.com)

60-dan çox ölkədə 500 000-dən artıq istifadəçinin hər il 5 milyon dəfədən çox müraciət etdiyi BMJ Best Practice həkimlərə qərarlarında daha inamlı olmaqda və daha yaxşı müalicə nəticələri əldə etməkdə kömək edir.



## Girişiniz sizə imkan verəcək:

- “BMJ Best Practice axtar” klikləməklə minlərlə klinik mövzuya giriş əldə etmək
- Nə axtardığınıza əmin olmadıqda “Xəstəlikləri göstər” klikləyərək ‘Baxış’ funskiyasından istifadə etmək
- Davamlı tibbi təhsilin izlənməsi və mobil proqram imkanlarından faydalanmaq üçün öz şəxsi səhifənizdən istifadə etmək
- Mövzu daxilində olarkən naviqasiyada “Profilaktika”, “Diaqnoz” və “İdarəetmə” seçərək istənilən məlumata keçid etmək
- Mövzu daxilində yerləşdirilən 6 000-dən artıq beynəlxalq təlimata keçid etmək



## Sizin şəxsi səhifəniz

BMJ Best Practice-dən istifadə edərkən aşağıdakı xidmətlərə giriş imkanı verən şəxsi səhifəniz olacaq:

**BMJ Best Practice proqramı** – App Store və ya Google Play-dən proqramı endirmək üçün giriş məlumatınızdan istifadə edin və məzmunu istənilən yerdə, istənilən vaxt və ya oflayn olaraq baxın.

**Davamlı tibbi təhsil** - istifadənizi izləyin və tədrisinizi nümayiş etdirmək üçün sertifikatlarınızı endirin.

**Rouminq** - şəbəkənizi (IP diapazonu) şəxsi səhifənizdə qeydiyyatdan keçirin və müəssisədən kənar da giriş imkanı əldə edin.

**Şəxsiləşdirmə** - əlfəcinlər yaradın, şəxsi qeydlərinizi əlavə edin və axtarıqlarınızı yaddaşda saxlayın.



Əlaqə saxlamaq istəyirsiniz?